

# Onlayn resurslarda dəyişdirilən tariximiz

İnternetdəki məlumatlar çox zaman həqiqəti əks etdirmir



Yalnız Azərbaycanın deyil, dünyanın ən qədim yaşayış məskənlərindən sayılan, tarixin bütün dövrlərini adlayan Qarabağın tarixinin daha düzgün təqdim edilməsinə, bu tarixdə indiyədək yol verilən bütün təhriflərin düzəldilməsinə ehtiyac var.

Ermənilərin daim özünüküleşdirməyə çalışdıqları Qarabağın işğaldan azad edilməsi onun tarixinin yenidən öyrənilməsi zərurətini artırır.

Son illər ərzində Azərbaycanın onlayn resurslarında Qarabağla bağlı yerləşdirilən məlumatların sayı artsa da, yənə də yanlışlıqlara yol verilir. Bəzi məlumatların hazırlanmasında əsaslı mənbədən istifadə edilmədiyi üçün buradakı faktlar ya tam, ya da qismən öz təsdiqini tapmır, baxmayaraq ki, söhbət tarixi faktlardan getdiyi üçün burada hər hansı səhvə yol vermək yolverilməzdir.

# Onlayn resurslarda dəyişdirilən tariximiz

## İnternetdəki məlumatlar çox zaman həqiqəti əks etdirmir

Əvvəli 1-ci səh.

Azərbaycana dair yeni “tarix” uydururlar

Məsələn, Qarabağ xanlarının iqamətgahının harada olması ilə bağlı internetdə axtarış apararkən tam düzgün məlumatların verilməməsini görürük. Vikipediyanın Azərbaycan dilindəki versiyasında Bayat və Şahbulaq qalaları açıq şəkildə Qarabağ xanlarının iqamətgahı kimi tanıdlırmış, bura inzibati mərkəz kimi qeyd olunur. Vikipediyanın rus dili versiyasında isə Pənahəli xanın Ağdamdakı imarəti tam yanlış olaraq, Qarabağ xanının iqamətgahı kimi təqdim edilir.

Ancaq tarixe müraciət etsək gorərik ki, belə deyil. Tarix üzrə felsəfə doktoru Güntəkin Nəcəflinin sözlərinə görə, həmin dövrün əsas mənbələri “Qarabağnamələr”dir ki, burada da Qarabağ xanlarının 3 iqamətgahının olduğu qeyd edilir. Bunlar Bayat, Şahbulaq, daha sonra isə Şuşa qalalarıdır. 1748-1752-ci illerdə Bayat, 1752-1756-ci illerdə Şahbulaq, daha sonra isə Şuşa qalası Qarabağ xanlarının iqamətgahları olub. Bu fakt rus dilindəki elmi mənbələrdə də öz təsdiqini tapır: “Təbii ki, Bayat və Şahbulaq qalaları çox qisamüddətli iqamətgah olub, amma çox təmtəraqlı iqamətgah olmayıblar. Ən gözəl iqamətgah Şuşadakı olub. Ağdamdakı imarət isə xanın iqamətgahı olmayıb, ora Pənahəli xanın 8 otaqlı, hamamı olan şəxsi mülkü olub. Mənbələrdə bu imarətdə xanın qonaqlar qəbul etməsi ilə bağlı məlumatlara (internetdə xanın burada qonaqlarını qəbul etdiyi bildirilir) rast gelmemişsem. Xanlar adətən iqamətgahlarından kənarda olan imarətlərində dincəliblər. Onlar inzibati mərkəz kimi daha çox paytaxtda olan qalalarından istifade ediblər, kənardakı imarətlərində isə istirahət ediblər. Bu da ən çox yay aylarında olurdu. Müqayisə etdikdə bütün xanlıqlarda bunun belə olduğunu görürsən”.

Mədəni dəyərlər üzrə tədqiqatçı ekspert, Beynəlxalq Memarlar Akademiyasının Moskva şöbəsinin professoru, Azərbaycan Memarlar İttifaqının idarə Heyətinin üzvü Faiq İsmayılov da onlayn resurslarda, xüsusilə vikipediyada tariximizin bir çox hallarda təhrif edildiyini deyir.

Onun sözlərinə görə, bəzən Azərbaycan tarixi ilə bağlı internete məlumat yerləşdirilər-kən nəinki ciddi səhvərə yol verilir, hətta sayta məlumat yerləşdirənlər özlərində yeni “tarix” uydurur və bunu həqiqət kimi cəmiyyətə sıriyırlar. İşğaldan azad olunmuş ərazilərə aid tarix və mədəniyyət abidələri haqqındaki məlumatlarda bu cür hallara daha çox rast gəlinir. Belə məlumatlardan biri də Laçın rayonunun Quşçu kəndindəki “Böyük bulaq” abidəsidir: “Bulaq haqqında qisa ensiklopedik məlumatda qeyd edilir ki, o, 1895-ci ildə inşa edilib. Bulağın inşa tarixi onun divarındakı daşda çox aydın şəkilde qeyd olunub.

Vikipediyada ([https://az.wikipedia.org/wiki/Böyük\\_bulaq](https://az.wikipedia.org/wiki/Böyük_bulaq)) isə bulağın inşa tarixi VII əsrə aid edilir. Müəllif yazır: “Mənbələrə əsasən, “Böyük bulaq” VII əsrin əvvəllerində kənddəki yeganə “bulaq-abidə” olub”. Maraqlıdır ki, o, hansı mənbələrə əsaslanaraq yalan danişir? Daha sonra qeyd edilir: “Mühərabələr nəticəsində dağılsa da, ərəbərin işgali zamanı bulaq yenidən bərpa edilib”. Azərbaycan tarixinde indiki Laçın rayonunun heç bir hərbi-strateji əhəmiyyət daşımayan ucqar bir ərazisində hansısa mühərabələrin olması mənə məlum deyil. Əgər həmin adamın tarixdən bir az xəbəri olsaydı, yəqin ki, bu ifadələri yazmadı. Bilərdi ki, hətta ərəb istilası dövründə ərəb qoşunlarının bu qədər ucqarlarla gedib çıxmamasına ehtiyac olmayıb. İkincisi, əger bu kənddə VII əsrə mühərabə olsaydı belə, qılınc və nizələrlə bu bulağın dağıdılması mümkünüz idi. Bunlardan başqa, abidənin gah alban, gah da islam dövrüne aid edilməsi müəllifin memarlıqlıdan anlayışının olmamasının nəticəsidir. İşğaldan azad olunmuş ərazilərimizdə tariximizin hələ neçə-neçə açılmayan səhifəsi var. Gəlin birləkdə bunları aşkar edib gənc tədqiqatçılarımızın istifadəsinə verək. Olanlarımız yalanlarla cıtalayıb cəmiyyəti çasdırmayaq”.

### Vikipediya niyə ciddi mənbə sayılınır

Müasir dövrde insanlar onlayn resurslarda işləməyə üstünlük verdiklərindən özlerinə lazım olan məlumatları əvvəlki kimi çap məhsullarında deyil, daha çox internetdə axtarırlar. O üzən həmin resurslardakı məlumatlar insanlar tərəfindən getdikcə daha çox əsaslandırılmış mənbə məlumatı kimi qəbul edilir. Bu azmiş kimi internetdə yazınlara inanaraq onu mötbər mənbəyə çevirənlərin sayı getdikcə artır. Odur ki, müasir dövrün onlayn resurslardan asılılığı və ona bağlılığı internetdə məlumatların, xüsusilə tarixi faktların təhrif olunmamış formada təqdim edilməsini zəruri edir.

Məlumdur ki, bu gün internetdə hər hansı informasiyanın əldə edilməsi üçün axtarış aparıllər istifadəçiye təklif olunan birinci resurs vikipidiyadır. Ay ərzində 20 mindən çox məqalənin yerləşdiyi, 27 milyon istifadəçinin qeydiyyatdan keçdiyi vikipidiya hər ay ortalamə 18 milyarddan çox səhifə baxışı ilə dönyanın ən çox ziyarət edilən saytlarından biridir. Açıq ensiklopediya hesab olunan vikipidiyadakı məlumatların dəqiqlik dərəcəsi 80 faiz civarında qiymətləndirilir. Mütəxəssislərin fikrincə, vikipidiyadakı məqalələrin 13 faizində səhvərər var. Onların 10 faizi faktiki, 3 faizi isə orfoqrafik səhvərərdir. Resurs açıq olduğundan hər kəsin, hətta sahə üzrə biliksiz səxsin də buraya hər hansı məlumatı daxil və redakte edə bilmə imkanının olması məlumatlarda səhvərər qəçiləməz edir. Bütün bunlar

nəzərə alınmaqla belə qənaətə gəlmək olar ki, vikipediyanın məlumatları əsaslandırılmış, rəsmi mənbə məlumatı kimi qəbul edilməməlidir.

Vikipediyanın Azərbaycan bölməsinin idarəcilerindən olan Araz Yaquboğlu deyir ki, ingiliscidilli vikipediyanın məlumatlarla zənginləşdirilməsi vəziyyətinə görə dərinlik dərəcəsi 1075, rus dilinin 137, erməni dilinin 47 olduğu halda, Azərbaycan dilində bu rəqəm 35-dir (son vaxtlara qədər 31 olub). Azərbaycandilli vikipediyanın dərinlik göstəricisi ingilis, rus, eləcə də erməni dilindən aşağı olsa da, onun zənginləşdirilməsi üçün ardıcıl işlər aparılır. Hazırda vikipidiyada Azərbaycan dilində 180 minə yaxın məqale var.

A.Yaquitoğlunun fikrincə, vikipediyada bütün informasiyalar demək olar ki, əsaslandırılsa da, müəyyən faiz məqalələrde istinadlar yoxdur və ya orada müəllif tərəfsizliyə əməl etməyib: “Vikipidiyada istənilən şəxs istənilən zaman istənilən yerden daxil olaraq məqale yazsa, onu redakte, müzakirələrdə iştirak edə bilər. Qeydiyyatdan keçmə müəyyən üstünlüklerin əldə edilməsi baxımından daha məsləhətli olsa da, qeydiyyatdan keçmədən də sayta məqale əlavə etmək olar. Vikipidiyada yerləşdiriləcək məqalə qaydaya uyğun olaraq, ensiklopedik tələblərə cavab verməli, bunun üçün müxtəlif mənbələrdən istifadə edilməlidir”.

Araz Yaquboğlu hesab edir ki, məlumatların yerləşdirilməsi zamanı ortaya çıxan əsas problemlər əsasən mənbələrin olmaması və mövzunun ensiklopedik tələblərə cavab verməməsi ilə bağlıdır. Bu, yeni istifadəçilərin fəaliyyətində daha çox nəzərə çarpır. Bundan başqa, müəyyən mövzular üzrə məlumat qitligi var ki, bunlar da vikipidiyada müəyyən istiqamətlər üzrə keçirilən “mövzulu aylar”da aradan qaldırılır. İndiyə kimi təxminən 70-dən çox müxtəlif sahəni əhatə edən “Mövzulu ay” layihəsi həyata keçirilib.

Vikipediya üzrə mütəxəssis Elnur ElTürk isə qeyd edir ki, sistemləşdirilmiş şəkildə məlumatlar təqdim etdiyi üçün vikipediya dünyada en çox izlənilən resurslardan biri olsa da, nüfuzlu akademik və elmi cəmiyyət onu ciddi mənbə kimi qəbul etmir: “Bu internet resursunu izləyənlərin sayı getdikcə artır. Vikipidiyada məqalələrlə tutarlı, əsaslı mənbələrə söykənərsə, ensiklopedik olarsa, onlara qarşı şübhələr yaranmaz. Məqalələrdə akademik və elmi mənbələrə istinad edildikdə etibarlılıq amili artar. Bu, məqalələrin ensiklopedikliyini etibarlı etmək yanaşı, onun keyfiyyətini də yüksəldər. Oxucu məqaləni oxuyarkən mütləq mənbələrə diqqət etməlidir. Vikipidiyada məqalənin mənbəsiz yaradılması onun məzmununu və əhəmiyyətini itirir. Bu halda məqalə ciddi qəbul olunmur”.

Elnur ElTürk əlavə edir ki, vikipidiyada məqalələrin yaradılması ilə bağlı təlimlər keçirilir. “Youtube” kanalına Azərbaycan dilində məqalələrin necə yaradılması və redaktəsi ilə bağlı dərsler yerləşdirilir: “Ancaq biz hər kəsdən də məqalələrin eyni səviyyədə hazırlanmasını gözləyə bilmərik. Məqalələrin necə yaradılması həm de istifadəçilərin təlimləri necə mənimseməsindən asılıdır. Bir məsələni diqqətə çatdırıb ki, “Viki” icmasında bacarıqlı, qaydalara əməl edən könüllülərin sayında artım müşahidə olunur”.

Vikipidiyadakı bəzi məlumatların dilinin həddən artıq başdadüşülməz olmasına münəsibət bildirən Elnur ElTürk də belə halların olduğunu təsdiqləyir. Onun sözlərinə görə, məqaləni hazırlayan istifadəçinin yazıları vikipediyanın qaydaları çərçivəsində hazırlanmışdır və ya redakte edilmədikdə o, ya birbaşa, ya da səsvermə yolu ilə silinir. Eksperitin fikrincə, bu, qaydaları qorumaq baxımından düzgün addımdır.

Vikipediyanın təkmilləşdirilməsi ilə bağlı təkliflərinə açıqlayan mütəxəssis hesab edir ki, bu resursda məqalə yaratmaq istəyən yeni istifadəçilər mütləq qaydalarla tanış olmalı və ona əməl etməlidirlər. Onun fikrincə, ali məktəblər bu prosesə qoşulsaraq, intellektual və bacarıqlı gənclər həmin işə öz töhfələrini verələrsə, vikipediyanın zənginləşdirilməsi ilə bağlı istənilən nəticəni əldə etmək olar: “Bu, Azərbaycan dili bölməsində məqalələrin sayını artırmaqla yanaşı, onların keyfiyyətini də yüksəldər. Xaricdə yaşayan və təhsil alan gənclər vikipidiyada Azərbaycanla bağlı məlumatların sayının artırılmasına və ya mövcud olan məqalələrin məzmununun dolğunlaşdırılmasına yardım edə bilərlər. Onlar xarici dil bölmələrində Azərbaycan tarixi, mədəniyyəti, görkəmli şəxsləri və başqa mövzularda məqalələr hazırlaya bilərlər. Bir zamanlar Azərbaycan dili bölməsində məqalələrin kəmiyyət və keyfiyyəti arzuolunmaz şəkildə idi. Bu gün həmin resurs olduqca məzmunlu, akademik, elmi məqalələrlə zənginləşdirilir. Düşünürəm ki, ölkəmizdə vikipediya məlumatlarının hazırlanması üzrə təlimçilərin sayı yetərincədir. Onların fəaliyyəti sayesində vikipediya getdikcə təkmilləşəcək, onun keyfiyyəti yüksələcək”.

Müəyyən çatışmazlıqların olmasına baxmayaraq qəbul edilməlidir ki, onlayn resurslar, xüsusilə vikipediya bir xalqın özünü tarixi, mədəniyyəti, dili və s. ilə bağlı əhəmiyyətli məlumatların dünyaya təqdim edilməsi üçün ən yaxşı vasitələrdən biridir. Bu gün Azərbaycanla bağlı tarixi həqiqətlərin dünya ictimaiyyətinə düzgün formada təqdim edilməsinə ehtiyac var və bunun üçün ən yaxşı yollardan biri onlayn resurslardır. Bu resurslar Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına, mədəni dəyərlərimizin tanınmasına, tariximizin qorunmasına öz töhfəsini vera, buradakı dəqiq, zəngin, keyfiyyətli məlumatlar bizim virtual məkəndəki güclü siyahımız ola bilər.

İlhamə İSABALAYEVA,

“Azərbaycan”